

# Sülh danışçılarının baza prinsipləri ölkəmizin dəyişməz mövqeyidir

*Bu, Cənubi Qafqazda dayanıqlı sabitliyə və əmin-amanlığa zəmin yaradacaq*

## 44

gündək Vətən mühəribəsində ərazilərimizin İşğaldan azad olunması

uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli idi. Torpaqlarımızın İşğaldan azad olunması ilə başa çatmış İkinci Qarabağ mühəribəsinin nəticələri vəziyyəti kökündən dəyişməklə yanaşı, dünya ermənililiyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı İşğaldan məhz güc yolu ilə azad edərək Ermənistən müdafasına qəbələmiş dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. BMT TŞ-nin daimi üzvü olan beş əlkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq, 30 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi. Minsk qrupunun həmsədrleri ötən illər ərzində Qarabağ məsələsi ilə bağlı deklorativ bəyanatlardan başqa heç nə ilə yadda qalmayıb.

Son vaxtlar Azərbaycan və Ermənistən arasında danışçılar Avropanın vasitəciliyi, eləcə də Prezident İlham Əliyevin üstünlüyü ilə keçirilir, deməli, Minsk qrupuna doğrudan da ehtiyac yoxdur. Əslində prosesin bu cür davam edəcəyi gözlənilən idi. Həmçinin, bu məqamda Minsk qrupunun həmsədrliyində təmsil olunan dövlətlərə diqqət etmək lazımdır. ABŞ ilə Rusyanın ister daxili, isterse də xarici siyasetdə eyni nöqtəyə vurması qeyri-mümkündür, Fransa isə Qərbi dəstəkləyir. Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi təsis edilən ATƏT-in Minsk qrupu yaradıldığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlerindən ədalətli mövqə, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistən BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrler Ermənistənə təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmek əvəzinə, faktiki olaraq Ermənistən işğalçılıq siyasetinə göz yumdular. ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistən işğalçılıq siyaseti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdələr etmişdi. Tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərək bir da-ha görmək olar ki, bu qurum məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirməkdən ötrü yaradılmışdır. Nəticədə, etimadi itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həlinə getirib çıxardı. 30 ilə yaxın işğal dövrünün Ermənistənə nə verdiyi yalnız və yalnız bir sözle ifadə edə bilərik: uğursuzluq...

Birinci Qarabağ mühəribəsində Azərbaycan torpaqlarını işğal edən, XX əsrin əvvəlində azərbaycanlıları qarşı töredikləri soyqırımı aktlarını əsrin sonunda da davam etdirən Ermənistən hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi siyaset, atlığı addımlar faşizmin tarixin arxivinə göndərilmədiyi, bu ölkənin siyasi orqanızında yaşadığını göstərir. Da-cau düşərgesində baş verənlərin Xocalıda tekrarlanması, hətta Ermənistən keçmiş prezidentləri Serj Sarkisyan, Robert Köçəryan da daxil olmaqla hərbi-siyasi rəhbərliyinin yeni soyqırımı aktını daha kreativ etmək üçün azərbaycanlılar üzərində həyata keçirdikləri dəhşətli əməller nasistləri belə kölgədə qoyur. Tarixin xronologiyası erməni faşizminin günümüze qədər davam etdiyini təsdiqləyir. Ermənistən "küçə inqilabı" ilə həkimiyətə gələn Nikol Paşinyanın "demokratiya" nağılları bu ölkənin faşizm siyasetindən

Sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidiylə baxırıq və vaxt itirmək lazımdır.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti.**

əl çəkəcəyi, Njdeyə qoyulan abidənin sökülcəyi haqda gözləntilər yaratdı. Lakin Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş iclasında çıxışı zamanı Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması faktlarını gündəmə gətirəndə Paşinyanın nasizmi müdafiə etməsi bu gözləntiləri sıradan çıxardı.

2018-ci ildə Ermənistana hakimiyətə gələn yeni rəhbərlik Minsk qrupunun fəaliyyəti ni iflic vəziyyətinə saldı. Azərbaycan uzun illər erməni faşizminə qarşı təkbəşəna mübarizə apardı. Onların bütün dünyani bürüyən faşizm ideologiyaları demək olar ki, məhv edildi. İşğaldan azad olunan ərazilərə baxmaqla ermənilərin hansı çırçın təfəkkürə malik olduğunu açıq-ashkar görmək mümkündür. 44 günlük Vətən mühəribəsində Azərbaycan tek Ermənistən ordusunu deyil, erməni faşizmini də darmadağın etdi. Vətən mühəribəsindən nəticəsində azad olunmuş ərazilərimizdəki mənzərə xəstə təfəkkürlü düşmənin sanki torpağa-daşa da işğəncədən zövq aldığıını göstərdi. Misli görünməmiş dağıntılar erməni faşizminin nə qədər təhlükəli cərəyan olduğunu bariz nümunəsidir, erməni faşizminin töretdiyi cinayətlər bəşəriyyət üçün də ciddi siqnal olmalıdır. Bu təhlükəli proseslərdə Minsk qrupunun fəaliyyətsizliyi göz qabağındadır. Nəticə sıfır. Hesabat xarakterli səfərlər və mücerred ifadeli bəyanatlar onun lazımsız qurum olduğundan xəber verir. İkinci Qarabağ mühəribəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə böyük inkişaf qazılmalıdır.

ABŞ-in Qafqazda danışçılar üzərə baş müşaviri Endryu Şofer bu yaxın günlərdə regiona səfəri çərçivəsində Ermənistanda olub. Ermənistən mətbuatı onu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi təqdim etməye çalışsa da, ABŞ Dövlət Departamenti-nin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu twitterdə onu Qafqazda danışçılar üzərə baş müşavir kimi təqdim etməklə ATƏT-in Minsk qrupunun taleyi məsələsinə birdəfəlik son qoydu. Qərb ölkələrinin nümayəndələri ilə postmünaqişə məsələlərini müzakirə edərək Ermənistən İkinci Qarabağ mühəribəsindən sonra formalasılmış reallıqları qəbul etməkdən imtina edir. Qeyd etmek lazımdır ki, Endryu Şoferdən əvvəl fransız diplomat Bris Rokfey də Ermənistanda isti qarşılıqlı olmuşdur. Halbuki, o da İrvana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in Şərqi Tərəfdəşliyi məsələləri üzrə nümayəndəsi kimi səfər etmişdi. Rusyanın xarici işlə naziri Sergey Lavrov "ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrəri bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər" deməsindən sonra bu səfərlərdə artım müşahidə olunur, bu isə ATƏT-in Minsk qrupunun de-faktō mövcud

olmadığından xəbər verir. Bunu başa düşən rəsmi Moskva İqor Xovayevi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistən arasında əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edib. Bu, bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun ömrü çoxdan başa çatmışdır.

"İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrler forməti faktiki olaraq qeyri-funksiyalı vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvezifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklinde fealiyyətdən səhəb gedə bilməz. Hesab edirəm ki, ATƏT mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fealiyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəya nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fealiyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistən-Azərbaycan əlaqələri normallaşdırın. İndi gündəlikdə duran məsələ budur". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprel ayının 12-də ilin birinci rübüն yekunlarına həsr olunan müşavirədə danışdır.

Avropa İttifaqı normallaşdırma prosesində fəallıq göstərir. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaardır. O, 2021-ci ilin dekabrında regiona səfər etmişdi. Bu, onu göstərir ki, artıq beynəlxalq vəsiyyətə də ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun fealiyyətinə bitmiş sayılır. Azərbaycan torpaqlarını işğaldan azad edərək münaqişənin artıq olmadığı göstərdi. Beynəlxalq vəsiyyətə yeni statuslu nümayəndələr təyin etməklə bu reallığı qəbul edib. Ermənistən bu kiflənmiş qrupdan əl çəkməkə regionda pozuculuq fealiyyətini davam etdirir. Bu ölkədə siyaset uydurma münaqişə üzərində qurulduğundan ideya boşluğu var. Yeni şəraitə uyğunlaşdırma üçün Ermənistən hikkəsindən əl çəkib toparlana bilmir. Çünkü ölkədə ideyalar daxil üçün irəli sürülmür, onlar bütün sahələrdə olduğu kimi, bu məsələdə də ələ, havadarların ağzına baxırlar. Ona görə də tarixin arxivinə göndərilən "həmsədr" ifadəsindən əl çəkmirlər. Nə Rusiya, nə də ABŞ Qafqaz üzrə təyin etdikləri nümayəndələrinə keçmiş səlahiyyətlə mandat verməyib. Yeni təmsilçilər Azərbaycan və Ermənistən arasında normallaşdırma prosesinə, sülh sazişinin imzalanmasına, sərhədlerin müyyən edilməsinə yardım göstərecəklər. Bu, beynəlxalq vəsiyyətə dənən həmsədrlikdən imtinasıdır. Görünən odur ki, həm Ermənistən, həm Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti, belçikalı diplomat Şarl Mişelin vəsiyyətli ilə keçirilən danışlardan razi qalıb. Hadisələrin bu cür dönüsündə Qarabağ ermənilərinin seçilmiş nümayəndələri qəti narazıdır, çünki Minsk qrupu onların tribunasının olduğu yeganə yer idi. İkinci Qarabağ savaşından sonra regionda yeni vəziyyət yaranıb. Bəli, Ermənistən yeni vəziyyətdə köhnə oyunu oynamaq istəyir. Ölkəmiz böyük hərbi və diplomatik gücə malikdir. Dövlətimiz səbrini sona qədər sınayaçır. Çəkmək çox təhlükəlidir. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, regionda yaranmış vəziyyəti hər kəs qəbul etməlidir. Azərbaycanın mövqeyi bundan ibarətdir.

**Mustafa KAMAL,  
"Respublika".**